

ASƏF ORUCOV

NAXÇIVAN ŞƏHƏRİNİN MADDİ MƏDƏNİYYƏTİ (XIX-XX əsr)

Məqalə XV-LV əsr Naxçıvan şəhərinin tarix-ethnografik tədqiqinə hərə edilmişdir. Bəhs olunan dövrdə Naxçıvan şəhərinin adı dünyanın iri şəhərləri ilə birgə çəkildiyi qeyd edilmişdir. Arasdurmaldardan məlum olmuşdur ki, Naxçıvan şəhəri tədqiq edilən və ya ondan əvvəlki dövrlərdə bir neçə dəfə xarici hücumlar nəticəsində dağlımış, sonrakı dövrlərdə yenidən bərpa edilmişdir. Məqalədə həmçinin Naxçıvan şəhərinin məhəllələri, hamamları, bazarları, şəhərin quruluşu və s. məsələlər də araşdırılmışdır. Naxçıvan şəhər məhəllələrinin XI-XV əsr məhəllələri əsrlər üzrə verilmiş, bu gündə həmin məhəllələrdən bəzilərinin mövcudluğu haqqında məlumat verilmişdir. Tədqiqata colb edilən dövrdə Naxçıvan şəhərində əhalinin təsərrüfat həyatında əsasən əkinçiliklə məşğul olduğu qeyd edilmişdir.

Açar sözlər: Naxçıvan, şəhər, mədəniyyət, əkinçilik, bazar.

Naxçıvan diyarı Azərbaycanın ən qədim şəhər məskənlərindən biridir. Bu diyarın baş şəhəri olan Naxçıvan isə Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Beş min ildən artıq tarixə malik olan Naxçıvan şəhəri sonralar Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Antik dövrdə və eramızın ilk əsrlərində Naxçıvanda ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. Şəhər xeyli genişlənərək Azərbaycanın əsas ticarət mərkəzlərindən biri olmuşdur. Tranzit yollar üzərində yer alan Naxçıvan, Şərq və Qərb ölkələri arasında bir keçid bölgəsi olmasından dolayı İran, Hindistan, Orta Asiya şəhərləri və Çin ilə yaxın bir ticarət əlaqələrinə girmiş, ortaçağın modern şəhərləri arasında yer almışdır.

Naxçıvan şəhəri tarixin müəyyən dövrlərində Naxçıvan şahlığının və Atabəylər dövlətinin paytaxt olmuş, buna görə də XII əsrə Naxçıvan şəhəri özünün ən böyük iqtisadi və mədəni yüksəlişi dövrünü keçirmişdir.

R.Məmmədov Naxçıvanı Şərqi bir şox şəhərləri ilə müqaisə edərək, qeyd edir ki, XI-XII əsrlərdə şəhərin 150-200 min əhalisi olmuşdur [6, s. 61]. Tədqiqatçı M.Heydərov isə mənbələrə əsaslanaraq yazar: "Monqol dövrünə qədər Şərqi böyük şəhərlərinin bir-neçə yüz min əhalisi olmuşdur, bəzilərinin əhalisi isə milyonu aşırı. Məsələn, Səmərqənddə əhalinin sayı 400 min, Bağdadda 200 min olduğu halda, Naxçıvan şəhərinin əhalisinin sayı 80-100 min idi" [12, s. 35].

XIII əsrin əvvəllərində isə fars dilində yazılmış müəllifi bilinməyen "Əcaib-əd dünya" adlı əsərdə Naxçıvan şəhərinin o dövrdəki vəziyyəti haqqında maraqlı məlumat verilmişdir: "Naxçıvan-Azərbaycanda böyük, əhalisi çox, hündürdə yerləşmiş möhkəm şəhərdir. Orada çoxlu köşklər (yəni şəhərkənarı yay sarayıları), təntənəli eyvanlar, şəhər yaxınlığında daşdan tikilmiş qala və bu qalanın içərisində mədrəsə, məscidlər və qalada çox gözəl su bulaqları var idi. Şəhərin ətrafi çox gözəldir; burada bol axar su və yaşıllıq vardır. Araz nəhri şəhərin içində keçir... Eldənin həşəmətli günlərində Naxçıvan ən əzəmətli şəkil aldı". Burada, "Əcaib-əd dünya" əsərində bəzi məsələlərə diqqət yetirək. Müəllifin yazdığı Araz nəhri şəhərin içindən keçir ifadəsi tamamilə yanlışdır. Çünkü o dövrdə Naxçıvan şəhərinin indiki Naxçıvan şəhərinin yerində olması onu göstərir ki, Araz çayı ilə Naxçıvanın ortasından keçməsi mümkün deyildir. Bu çay çox güman ki, Naxçıvançaydır. Digər mənbədə isə yazılır: "Azərbaycanın ən çox möhkəmləndirilmiş şəhərlərindən biri Naxçıvan idi. Ətrafında möhkəm divar çəkilmiş bu

şəhər hərbi istehkama malik idi. Şəhər yüksəlikdə tikilmişdi ki, oradan şəhərin kənarında axan Araz çayının mənzərəsi açılırdı". Burada Araz çayının yeri dəqiqliyinən verilmişdir.

XIII əsrin ortalarından etibarən Naxçıvanda vəziyyət tamamilə dəyişməyə başlamışdı. Çünkü artıq bu dövrdə Atabəylər dövlətinin varlığına son qoyulmuş, Naxçıvan Xarəzmşahların, sonra isə monqolların dağıdıcı basqınlarına məruz qalmışdı. Ancaq monqol işgallarının ağır nəticələrinə baxmayaraq Azərbaycanın digər şəhərləri kimi, Naxçıvan şəhəri də XIII əsrin sonlarından başlayaraq tədricən bərpa olunmağa başlamışdı. Bu inkişaf xüsusilə Qazan xanın hakimiyyəti dövründən başlayaraq yüksələn xətəl davam etmişdir. Həmdullah Qəzvini (1281-1346) Naxçıvan təməninin 5 şəhərinin olduğunu, onlardan birinin də Naxçıvan şəhəri olduğunu qeyd edir. Həmdullah Qəzvini Naxçıvan haqqında yazmışdır ki, şəhər gözəldir və "Nəqsi-cahan" adlanır [10, s. 194]. Azərbaycan alimi Məhəmməd Hindüşah Naxçıvanı şahidlik edirdi ki, "Bağdad və Təbrizdən sonra Naxçıvan kimi gözəl şəhəri göz görməmiş, qulaq eşitməmişdir".

Bütövlükdə XV əsr (əsrin əvvəli və sonunu nəzərə almasaq) Azərbaycanda şəhər həyatının nəzərə çarpacaq dərəcədə canlanması, şəhərlərin, o cümlədən Naxçıvanın ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi qiymətləndirilə bilər. Şəhərlərin inkişafı həm daxili, həm də xarici bazarda əmtəələrə olan təlabatın artması ilə əlaqədar idi. Bunu dövrün qaynaqları da təsdiq edir. Əbdürrəşid əl-Bakuvi Naxçıvan şəhərindən bəhs edərək yazır: "Naxçıvan divarları və iç qalası olan Azərbaycan da gözəl şəhərdir. Bağlı-bostanlı, meşəli, meyvəli və çörəkli yerdir. Havası təmiz, suyu şirindir. Orada məşhur binalar, mədrəsələr və xanəgahlar var. Əhalisi nəqqəşliqla və ağacdən qab-qasıq və müxtəlif əşya düzəltməkdə mahidir. Bütün bunlar müxtəlif ölkələrə aparılır" [2, s. 132].

XVII əsrə Naxçıvanda olan türk səyyahi Ö.Çəlebi də Naxçıvan şəhəri haqqında məraqlı məlumatlar vermişdir. Naxçıvana səfəri zamanı türk səyyahi Ö.Çəlebi Naxçıvan şəhəri haqqında yazır ki, Naxçıvan şəhəri gözəldir, keçmişdə isə daha qəşəng olmuşdur, lakin monqollar bir çox tikililəri və Naxçıvan qalasını dağdırıb xarabaya çevirmişlər. Şəhərin Osmanlı-Səfəvi mühəribələrindən qüvvəti ziyan çekdiyini söyləmişdir. Naxçıvanda olarkən burada 10200 örtülü böyük torpaq ev, 70 cüümə məscidi və ibadətxana, 20 mehmanxana, 7 gözəl hamam, 40 məscidi, təqribən 1000 dükən olduğunu bildirmişdir [3, s. 44]. Ö.Çəlebinin verdiyi məlumatə əsaslanıq həmin dövrde Naxçıvanda 50000 əhalinin yaşadığı ortaya çıxır. Şəhərin əsas mərkəzi isə indiki Atabəylər memarlıq kompleksinin (Mömünə xatın məqbərəsinin ətrafi – A.O) yerləşdiyi meydan olmuşdur. XVI əsrin sonu-XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı mühəribələrində şəhər xeyli dağıntıya məruz qalmışdı. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Naxçıvan bölgəsində yalnız iki şəhər – Naxçıvan və Ordubad orta əsr şəhərləri kimi qalmışdı. Hazırda isə Naxçıvan Muxtar Respublikasında beş şəhər – Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz vardır.

Naxçıvan şəhərində yerləşən tikililər əsasən yaşayış evlərindən, inzibati binalardan, məscid və mədrəsələrdən, ticarət obyektlərindən, hamamlardan, mehmanxanalardan ibarət olmuşdur.

Evlərin quruluşuna gəldikdə isə bəhs olunan dövrdə evlər əsasən bir mərtəbəli, yastı vəziyyətdə hörülmüşdür. Tikinti materiallarına gəldikdə evlərin tikintisində yerli materiallardan kərpicdən, gəcdən və palçıqdan istifadə edilirdi. Hətta belə evlər XIX-XX əsrin ortalarına qədər davam etmişdir. Hasarlar isə hündür idi. Sonrakı dövrlərdə belə evlərin yerində və yaxud da boş sahələrdə 4-5, bəzi hallarda 9 mərtəbəli binalar, 2 mərtəbəli həyət evləri tikilməyə başlandı.

Suvarma sistemi əsasən iki çay vasitəsi ilə aparılırdı. XIX əsrə Naxçıvanda olmuş V.Qriqoryev yazır ki, "şəhərin ortasından Naxçıvançaydan çəkilmiş xəndeklər (su kanalları) keçirdi ki, bunlar da şəhərdəki bağların və əkin sahələrinin suvarılmasına xidmət edirdi" [13, s. 70]. Həmin dövrən bəhs edən K.Nikitin də şəhərin mərkəzindən axan və suvarmada istifadə edilən çay qolları və arxlardan bəhs etmişdir. O yazır: "Naxçıvanın ortasından arx keçir. Bu arx şəhər əkinlərini və bağlarını su ilə təchiz edir. Lakin bu arxın suyu şəhər təsərrüfatına kifayət etmirdi. Çünkü Naxçıvan çayı boyunca yerləşən kəndlərin əhalisi əkinlərin becərilməsi üçün bu sudan istifadə edirdi. Digər tərəfdən yaz və yay vaxtları çayın suyu azalır, bəzən bùsbütün quruyurdu. Bu da şəhər təsərrüfatında su çatışmazlığına gətirib çıxarırdı. Su çatışmazlığı çox zaman şəhər əhalisinin narazılığına səbəb olurdu" [14, s. 118-119]. Qeyd edək ki, şəhərin ortasından keçən Bazar çayı XX əsrin 60-ci illərinə qədər Naxçıvan şəhərinin içərisindən axırdı. Əsrin 60-ci illərində çayın üstü beton plitələrlə örtülmüşdür.

Naxçıvan şəhərinin məhəllələrinə nəzər saldıqda isə 1590-ci il tarixinə görə 12 məhəllədən ibarət olmuşdur. 1590-ci il dəftərinə görə Naxçıvanda əhalinin çox bir qismi böyük ölçüdə şəhər mərkəzində yaşıdığı müəyyən edilmişdir. Şəhər əhalisinin sayı bütün əhali sayının 60% təşkil etmişdir. Bu da bize o dönəmdə şəhərləşmənin sürətlə inkişaf etdiyini göstərir.

Məhəllələrin adlarına gəldikdə isə bir şəxsin adı ilə (Hüseyn, Əhmədi, Mirzə) uyğun məhəllə adının olduğu diqqət çəkməktədir. Burada diqqətimizi çəkən məsələlərdən biri də odur ki, digər mənbələrdən fərqli olaraq burda məhəllələrin sayı 12 götürülməyin səbəbi odur ki, burada Seyid Hüseyin məhəlləsini ayrı-ayrılıqla yəni, Seyid və Hüseyin şəkildə götürülüb. Ancaq bizim araşdırılmalarımıza görə Seyid Hüseyin məhəlləsi bir olmalıdır, yəni ikisi bir məhəllənin adını bildirmişdir.

1727-ci ildə tərtib edilən Naxçıvan sancağının "Müfəssəl dəftər"ində Naxçıvan şəhərinin məhəllələri barədə də dolğun məlumat vardır. Mənbədə yazılır: "Naxçıvan 11 məhəlləsi (Qaziyi-cahan, başqa adı Xacə Mirixan, Seyid Hüseyin, Molla Əhməd, Mirzəbəy, Şahab, Günbəz, başqa adı Nuri-Kamanlar, Bala, Hacıbəy, Xuzəmərək, Tizziran, Qala, məhəlləyi-gebran) olan şəhər olmusdur". XIX əsrin birinci yarısında isə Naxçıvan şəhəri inzibati cəhətdən dörd məhəlləyə bölünmüştür. Bunlar Əlixan, Şahab, Qurdular, Sarbanlar (Sarvanlar – A.O) məhəllələri idi. İ.Şopen sonralar şəhərdə daha yeni məhəllələrin yarandığını qeyd edir və 13 məhəllənin adını çəkir [15, s. 477]. Bir məsələni vurğulamaq istərdik ki, istər XVIII, istərsə də XIX əsrlərdə adları çəkilən məhəllələrin bəziləri bugün də yəni, XXI əsrin əvvəllərində də mövcuddur və xalq arasında eyni adla bilinməkdədir.

"Müfəssəl dəftər" in tərtib edildiyi dövrə Naxçıvan şəhərində 3 came (cameyi-Qızıl Arslan, cameyi-Məhəmməd kətxuda, Cameyi-şərif (bu came sultan III Muradın şərəfinə ucalmışdı) və 10 məscid var idi [8, s. 143]. Ancaq yuxarıda qeyd etmişdir ki, Ö.Çəlibinin Naxçıvana səyyahət etdiyi zaman burada 70 cümlə məscidinin, 40 məscidin, ümumiyyətlə, 110 məscidin olduğunu göstərməşdi. Buradan bir sual ortaya çıxır ki, onda necə oldu ki, birdən-bire təqribən 80 ilə yaxın bir dövrə 67 cümlə məscidi, 30 məscid tamamilə dağıldı. Bizim fikrimizə görə Ö.Çəlebi məscidlərin siyahısını düzgün verməmişdir. Çünkü hələ XVII əsrin əvvəllərində Naxçıvan Səfəvi Osmanlı mühərabəsinin ağır nəticələri ilə üzləşmişdi.

Orta əsr Naxçıvan şəhəri haqqında fransız səyyahi Şardənin də müxtəlif fikirləri olmuşdur. Şardən 12 aprel, 1673-cü ildə Naxçıvanda olmuşdur. O, qeyd edir ki, Naxçıvan səksən faiz dağlımış böyük bir şəhərdir: yaxud böyük və qeyri-adi viranə topasıdır. Bu şəhər yavaş-yavaş məskunlaşır və bərpa olunur. Şəhərin mərkəzi hal hazırda yenidən qurulmuş və

məskunlaşmışdır. Naxçıvanda beş karvansara, hamamlar, bazar meydanları, tütün və qəhvə verən iri mehmanxanalar və təxminən iki min ev vardır. Fars tarixçiləri əvvəller orada qırx min ev olduğunu təsdiq edirlər [9, s. 45].

XVII əsr fransız səyyahi Taverniye də bu dağıntılar haqqında yazmışdı: "Naxçıvan çox böyük şəhərlərdən biri olmuşdur. O, Sultan Murad tərəfindən tamamilə dağıdılmışdır. Orada çoxlu miqdarda dağıdılmış gözəl məscidlərin xarabalıqları görünür. Bu məscidlər osmanlılar tərəfindən darmadağın edilmişdir". Onu da qeyd edək ki, J.Taverniyer iki dəfə XVII əsrin 30-60-ci illərində (1634-1664) Naxçıvanda olmuşdur. Ancaq sonrakı dövrlərdə müvəqqəti yüksəlişinə baxmayaraq, Naxçıvan öz sabiq əzəməti və ehtişamını bir daha geri qaytara bilmədi. Təkcə əvvəlki dövrlərə nisbətən şəhərdəki evlərin və əhalinin miqdardındaki mühüm fərq bu fikri sübut etmək üçün kifayətdir [11, s. 94].

Bütün bunlara baxmayaraq, istər birinci, istərsə də ikinci Rus-Qacar mühəribələrinin gedisi zamanı bütün ərazilər kimi Naxçıvan şəhəri də güclü dağıntiya məruz qalmışdır. Əhalinin bir hissəsi etiraz əlaməti olaraq şəhəri tərk etmiş və qonşu ölkələrə qaçmışdır. Nəticə də şəhər əhalisi kəskin şəkildə azalmış, orada evlərin sayı təxminən 700-ə enmişdi.

Naxçıvan şəhərində mövcud olan bazarlara gəldikdə isə Naxçıvan sancağının müfəssəl dəftərinə görə, 1727-ci ildə Naxçıvan şəhərində 5 bazar (Xətib bazaarı, Şeytanbazar, Çanaq, Türangi, Meydan) olmuşdur [8, s. 10]. F.Əliyev tədqiqatında çox doğru olaraq göstərir ki, bazarlar şəhərin ticarət mərkəzi olmaqla yanaşı, eyni zamanda onun ictimai həyatının da mərkəzi idi. Ölkədə baş verən bir çox yeniliklər haqqında məlumat, son xəbərləri bazaarda eşitmək olurdu. Bazar meydanında camaata carçılara vasitəsilə şəhər hakiminin, bəylərbeyinin və hətta şahın əmrləri belə çatdırılırdı [4, s. 48]. E.İsayev bazarlar haqqında yazır ki, "Naxçıvan bazarı böyük və izdihamlı olardı. Burada müxtəlif ölkələrdən gəlmiş tacirlərə təsadüf edildi" [5, s. 126]. Gündümüzdə Naxçıvan şəhərində iki bazar (Cahan və yaxud 57 bazaarı, Köhnə bazaar – A.O) fəaliyyət göstərir. Bunlardan əlavə bir avtomobil bazarı da mövcuddur.

Orta əsr XVI-XVII əsrlərdə Naxçıvan şəhəri sənətkarlıq və ticarət mərkəzi olmaqla yanaşı onun iqtisadiyyatında bağlılıq, bostanlılıq və əkinçilik, o cümlədən, bugda, arpa və çəltik əkinin mühüm yer tuturdu [1, s. 50]. Ö.Çəlebinin yazdığını görə hətta şəhərin mərkəzindəki geniş bir sahədə taxıl əkilirdi [3, s. 44].

R.Məmmədov yazır ki, şəhərdə kənd təsərrüfatı məhsullarının becərilməsi yerli hakimlərin mənafeyinə uyğun olduğundan onlar özləri bəzən bunun üçün şərait yaradırlar. Bu da heç təsadüf olmayıb, qanuna uyğun hadisə idi". Məlum olduğu kimi, Naxçıvan orta əsrlərdə tez-tez düşmən qoşunlarının hücumuna məruz qalır və mühasirədə olurdu. Qalaya heç bir vasitə ilə ərzaq məhsulları, xüsusilə taxıl götürmək mümkün olmurdu. Belə vəziyyət, yəni taxıl və ərzaq məhsullarının çatışmaması, çox zaman şəhərin məglubiyətə uğramasına səbəb olurdu. Odur ki, Naxçıvanın yerli hakimləri şəhərin heç olmasa minimum dərəcədə taxilla təmin olunması üçün burada əkinçiliklə məşğul olanlara mane olmurdular [6, s. 107]. Naxçıvan şəhər kimi mövcud olsa da, ancaq təsərrüfat sahələrini özündə çəmləşdirmişdir. Yəni təsərrüfatın bütün sahələri burada mövcud olmuşdur. Onu da qeyd edək ki, topladığımız etnoqrafik çöl materiallarına görə XX əsrə belə Naxçıvan şəhərinin mərkəzində indiki dram teatrın binasının yerləşdiyi yerdə taxıl əkilmiş. XXI əsrin əvvəllərini də belə götürsək demək olar ki, şəhər əhalisində həyat evlərində yaşayan insanların bir çoxu öz həyatını sahələrində öz tələbatlarını ödəmək üçün pencər, xiyar, pomidor, biber, lobiya və s. əkirlər.

Beləliklə, bütün bu tarixi faktlara əsaslanaraq demək olar ki, tarixin müəyyən dövrlərində Naxçıvan şəhəri böyük şəhərlər sırasına qədər yüksəlmiş, beynəlxalq aləmdə həmişə diqqət mərkəzində olmuş, müəyyən dövrlərdə isə dağılıb xarabazarlığa çevrilmişdir. Bütün bu hadisələr onun maddi mədəniyyətinə böyük təsir göstərmişdir.

ƏDƏBİYYAT

1. Babayev S. Səyyahlar Naxçıvan haqqında // Azərbaycan tarixində Naxçıvan. Bakı: Elm, 1996, s. 42-55.
2. Bakuvi Ə. "Abidələrin" xülasəsi və qüdrətli hökmdarın möcüzələri. Ərəbcədən tərcüməsi, müqəddimə və şərhləri akademik Ziya Bünyadovundur. Bakı: Elm, 1992, 176 s.
3. Çələbi Ö. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Türk dilindən işləyəni və şərhlərin müəllifi tarix elmləri doktoru S. Onullahi. Bakı: Azərnəşr, 1997, 92 s.
4. Əliyev F. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1964, 124 s.
5. İsayev E. Naxçıvan şəhər mədəniyyətinin formallaşması və inkişafında ticarət və sənətkarlığın rolü / Naxçıvan: ilkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi, 2013, s. 124-129.
6. Məmmədov R. Naxçıvan şəhərinin tarixi ocerki. Bakı: Elm, 1977, 160 s.
7. Nəcəfli T. Naxçıvan XVI-XVII əsrlərdə / Naxçıvan bu gün: islahatlar, perspektivlər (5-6 oktyabr 2007-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı: Nurlan, 2008, s. 86-97.
8. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avquş 1727). Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı, 1997, 336 s.
9. Şardən J. Səyahətnamə. Fransız dilindən tərcümə edəni Vaqif Aslanovdur. Bakı: Elm, 1994, 96 s.
10. Zeynəddin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide ("Seçilmiş tarixə" əlavə). Giriş, tərcümə, şərhlər və göstəricilər M.D. Kazimovun və V.Z. Piriyevindir. Bakı: Elm 1990, 212 s.
11. Tavernier Jean-Baptiste. Tavernier Seyahatnamesi, Hazırlayan: Ali Berkay, çev. Teo man Tunçdoğan. İstanbul: Kitap Yayınları, 2010, 343 s.
12. Geydarov M. Города и городское ремесло Азербайджана XIII-XVII вв. Баку: Элм, 1982, 280 с.
13. Григорьев В.Н. Статистическое описание Нахичеванской провинции. Санкт-Петербург: тип. Деп.внеш.торг., 1833, 264 с.
14. Никитин К. Город Нахичевань и Нахичеванский уездъ // Сборник материалов для описания местностей и племен Кавказа (СМОМПК). Вып.2, Тифлис, 1882, с. 109-142.
15. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её при соединении к Российской империи. Санкт-Петербург: Типография Императорской Академии Наук, 1852, 1231с.

AMEA Naxçıvan Bölməsi
E-mail: aseforucov@yahoo.com.tr

Asaf Orujov

MATERIAL CULTURE OF THE NAKHCHIVAN CITY (XIX-XX century)

The paper is dedicated to the historical and ethnographic survey of the city of Nakhchivan in the XIX-XX century. It is noted that the name of Nakhchivan city was taken together with large cities of the world. It has been discovered that the city of Nakhchivan has been researched or destroyed several times during foreign missions and has been restored in subsequent periods. The article also describes the neighborhoods, hammams, bazaars, city structure, etc. of Nakhchivan were investigated. The XVI-XIX centuries of Nakhchivan neighborhoods were given centuries, and today there are information on some of those neighborhoods. During the period involved in the study, it was noted that the population of Nakhchivan mainly engaged in agriculture.

Keywords: Nakhchivan, city, culture, agriculture, bazar.

Асеф Оруджев

МАТЕРИАЛЬНАЯ КУЛЬТУРА ГОРОДА НАХЧЫВАНА (XIX-XX вв)

Статья посвящена историко-этнографическому исследованию города Нахчывана в XIX-XX веках. Отмечается, что название города Нахчыван было взято вместе с крупными городами мира. Было обнаружено, что город Нахчыван несколько раз разрушался во время иностранных вторжений и был восстановлен в последующие периоды. В статье также описываются кварталы, бани, рынки, структура и т. д. города Нахчывана, эти вопросы также были расследованы. Некоторые кварталы Нахчывана были основаны в XVI-XIX веках, и сегодня есть сведения о некоторых из этих районов. За рассматриваемый период было отмечено, что население Нахчывана в основном занималось сельским хозяйством.

Ключевые слова: Нахчыван, город, культура, сельское хозяйство, рынок.

(Tarix elmləri doktoru Şirin Bünyadova tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 11.07.2019
Son variant 16.09.2019